



**AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ  
BAKI DÖVLƏT UNİVERSİTETİ**

**Filologiya fakültəsi  
Tədris-Metodiki Şurasının  
2017-2018-ci tədris ili üçün  
HESABATI**

**Məruzəçi: TMSŞ-nin sədri prof. Məhərrəm MƏMMƏDLİ**

# ÜMUMİ MƏLUMAT

*Fakültədə **1160** nəfər tələbə bakalavr pilləsində (**978** nəfər əyani, **182** nəfər qiyabi), **78** nəfər magistraturada, **19** nəfər isə doktoranturada təhsil alır. Tədris prosesi ilə **15** kafedra məşğul olur. Kafedraların elmi-pedaqoji potensialı da yüksəkdir; **330** nəfər müəllim çalışır ki, bunlardan **2-si** AMEA- nın həqiqi üzvü, **1-i** müxbir üzv, **35** nəfəri elmlər doktoru, professor, **87** nəfəri fəlsəfə doktoru, dosent, **139** nəfəri isə fəlsəfə doktoru, baş müəllim və **66** nəfəri müəllimdir. Fakültənin müəllimləri təkcə filologiya fakültəsində deyil, bütün fakültələrdə ayrı-ayrı fənləri tədris edirlər.*

# Tədris-Metodik Şuranın hesabat dövründə fəaliyyətinin istiqamətləri

1. İş planının hazırlanması və Elmi Şurada müzakirəsi
2. Dərs bölgüsünün aparılmasına nəzarət
3. Açıq dərslərin keçirilməsi və müzakirə olunması
4. Dərslik, program, dərs vəsaiti, metodik göstəriş və sillabusların hazırlanması, təkmilləşdirilməsi və nəşrinə nəzarət
5. Tədris-Elektron Mərkəzin aşkar etdiyi keyfiyyətsiz dərslərin müzakirəsi
6. İmtahan biletlərinin hazırlanması və yoxlanılması
7. Reydlərin keçirilməsi və nəticələrin müzakirə olunması
8. Dərsə dəvamiyyətin yoxlanılması və jurnallarda qeydiyyatın düzgün aparılmasına nəzarət
9. Mühazirə mətnlərinin elektron versiyasının hazırlanmasına və daim təkmilləşdirilməsinə nəzarət
10. Gənc müəllimlərə metodik tövsiyələrin verilməsi
11. Pedaqoji təcrübənin təşkilinə və keçirilməsinə nəzarət
12. Sabah qruplarında iş
13. Elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə və müzakirəsinə nəzarət
14. Magistr dissertasiyalarının və buraxılış işlərinin ilkin və yekun müdafiəsinin keçirilməsinə nəzarət
15. İctimai tədbirlərin təşkili və keçirilməsi

# TƏDRİS-METODİKİ ŞURANIN İŞ PLANI

Sıra	Görüləcək ielər	İcra müddəti	İcraçı
1.	Fakültə elmi-metodik şurasının təkili və iş planının hazırlanması	sentyabr	M.Məmmədov S.Məhərrəmov
2.	Dərslik, dərs vəsaiti, metodik vəsait və göstərişlərin, proqramların müzakirə olunması və zəpa təqdim edilməsi	il boyu	Əura üzvləri
3.	Ayrı-ayrı müəllimlərin dərslərini dinləmək və tövsiyələr vermək	hər ay	T.Hüseynov M.Məmmədov
4.	Tədris planının tələblərinə uyğun şəkildə tərtibinə, tədris yükünün məqsədəuyğun bölgüsünə, dərs cədvəllərinin tədris planına uyğun tərtibinə, sillabusların hazırlanmasına nəzarət etmək	sentyabr - fevral	M.Məmmədov X.Abdullayeva
5.	Tədris fənlərinin proqram və metodik göstərişlərlə təmin edilməsi	il boyu	A.İsmayılova S.Qocayeva
6.	Fakültənin kafedralarında yerinə yetirilən elmi-tədqiqat ielərinin aktuallığına, planlaşdırılmasına və müzakirəsinə nəzarət etmək	dekabr	M.Məmmədov Ə.Cavadov X.Abdullayeva
7.	Nümunəvi açıq dərslər təkil etmək	Noyabr	T.Hacıyev
8.	İmtahan biletlərinin yoxlanılması	dek.-may	M.Məmmədov
9.	Əyani və texniki vasitələrdən istifadə ilə bağlı tövsiyələrin verilməsi	il boyu	S.Məhərrəmov S.Qocayeva
10.	Yeni təhsil islahatları ilə bağlı müəllimlər arasında maarifləndirmə ielini genişləndirmək	il boyu	M.Məmmədov T.Hacıyev
11.	Mühazirə mətnlərinin hazırlanmasına və müzakirəsinə nəzarət etmək	il boyu	S.Məhərrəmov Ə.Cavadov
12.	Pedaqoji və istehsalat təcrübələrinin yekunlarının müzakirəsi və fəalları mükafatlandırılması	sentyabr	M.Məmmədov
13.	Yoxlama və kurs ielərinin, buraxılış işlərinin, magistr dissertasiyalarının mövzularının aktuallığına, yoxlanmasına və	iyun	M.Məmmədov Ə.Cavadov

# Tədris-Metodik Şuranın üzvləri

İl ərzində metodşura universitet rəhbərliyinin, metodşurasının və dekanlığın tövsiyələrini layiqincə yerinə yetirməyə çalışır. Şuranın üzvlərindən dos. **R.Həbibli**, prof. **S. Məhərrəmov** açıq dərslərin keçirilməsinə, dos. **R.Bağirov** və müəllim **K.Nəcəfova** proqram, dərslik və vəsaitlərin yazılmasına, prof. **M.Məmmədov** və dos. **S.Qocayeva** imtahan biletlərinin hazırlanmasına, jurnalların təqvim planlarına uyğun yazılmasına, dos. **A.İsmayılova** və baş müəllim **X.Abdullayeva** xarici dillərin tədrisinə və onlara aid metodik işlərin hazırlanmasına nəzarət edirlər.

# Fakültənin uğurları

*Fakültəmizin uğurları çox olmuşdur. Onlardan birini xüsusi qeyd etmək istəyirəm. Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri, akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə Oksford Universitetində Şərqsünaslıq fakültəsinin kitabxanasına dahi Azərbaycan şairi və mütəfəkkiri N.Gəncəvinin adı verilmişdir. Həmçinin may ayının 23-də akademik N.Paşayeva ilə Oksford Universitetinin vitse-kansleri Luiz Riçardson arasında N.Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Oksford Universitetinin nəzdində daimi fəaliyyət göstərməsi barədə müqavilə imzalanmışdır. Bu, Azərbaycan ədəbiyyatının və mədəniyyətinin dünya miqyasında tanınmasında ən böyük nailiyyətdir.*



# Akademik Nərgiz Paşayeva Oksford Universitetinin Kansleri Lord Patten Barnesin rəhbərlik etdiyi Xeyriyyəçilər Komitəsinin daimi üzvlüyünə qəbul edilib





*Universitet Tədris-Metodik Şurasının sədri  
akademik Vasif Babazadə fakültə metodşurasının  
illik hesabatında iştirak edir.*



# Filologiya fakültəsinə 2018/2019-cu tədris ili üzrə tələbə qəbulu

Bu tədris ilində **310** nəfər abituriyent (**285-i** əyani və **25-i** qiyabi olmaqla) BDU-nun Filologiya fakültəsində təhsil almaq imkanı əldə edib. Onlardan **219-u** Azərbaycan, **91** nəfəri isə rus bölməsinin payına düşür. Qəbul olunan tələbələrədən **38** nəfəri **600-dən** yuxarı bal toplayıb. Fakültə üzrə ən yüksək göstərici **670** balla “Azərbaycan dili və ədəbiyyatı” ixtisasına qəbul olmuş *Mərziyyə Kazımzadəyə* və **665** balla Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasında təhsil alacaq *Elşən Abbasova məxsusdur*. Qeyd edək ki, hər iki tələbə orta məktəbi fərqlənmə attestatı ilə bitirib.

Bundan başqa, bu il “Azərbaycan dili və ədəbiyyatı” ixtisasına **70** nəfər, “Rus dili və ədəbiyyatı” ixtisasına **34** nəfər, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına **110** nəfər, “Rus dili və ədəbiyyatı müəllimliyi” ixtisasına **57** nəfər, “Fransız dili və ədəbiyyatı” ixtisasına **19** nəfər, “Alman dili və ədəbiyyatı” ixtisasına isə 20 nəfər tələbə qəbul olunub.

# Filologiya fakültəsində I kurs tələbələrini ilə görüş



## **AÇIQ DƏRSLƏR**

Şura açıq dərslərin keçirilməsini və müzakirə olunmasına ciddi nəzarət edir. Bu il **106** açıq dərslər keçirilmişdir. Açıq dərslər kafedralar və metodşura tərəfindən keçirilir. Yüz ballıq cədvələ əsasən qiymətləndirilir. Dünya ədəbiyyatı və Rus ədəbiyyatı tarixi kafedraları istisna olmaqla, digər açıq dərslərdə texniki vasitələrdən istifadə olunmuşdur. Açıq dərslərdə Universitet metodşurasının üzvləri - prof. C.Məmmədli, prof. L.Qasımova, dos. K.Aslan, prof. Z.Məmmədov də iştirak etmişlər. Keçən tədris ilində Rus dili və ədəbiyyatı, alman dili ixtisaslarında müvəffəqiyyət və keyfiyyət faizləri universitet üzrə ən aşağı göstərici olmuşdur. Bununla bağlı həmin kafedraların müəllimlərinin açıq dərsləri keçirilmişdir. Payız semestrində “Nitq mədəniyyəti və üslubiyyatın əsasları” fənninin tədrisi yoxlanılmış, müəllimlərin mühazirə və məşğələ dərsləri dinlənilmişdir. Dərslərdə universitet metod şurasının üzvləri prof. C.Məmmədli və dos. K.Aslan iştirak etmişlər. Jurnaldakı və sillabusdakı nöqsanlar prof. İlhamə Hacıyevaya bildirilmiş, dərslərin gedişində nitq mədəniyyətinə üstünlük verməsi tövsiyə olunmuşdur. Bundan əlavə, Azərbaycan dilçiliyi kafedrasının müəllimi Nahidə Həsənovanın şikayəti ilə “Nitq mədəniyyəti və üslubiyyatın əsasları” fənninin beşinci sualları həmin kafedranın ümumi iclasında və metodşurada müzakirə olunmuş, tədbirlər görülmüşdür.

# AÇIQ DƏRSLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ



# HAZIRLIQ FAKÜLTƏSİNDƏ AÇIQ DƏRSRLƏR

BDU-nun Hazırlıq şöbəsində tədris olunan "Nitqin elmi üslubu" fənninin başlıca məqsədi əcnəbi tələbələrdə ixtisasla əlaqədar nəzəri və praktik cəhətdən ilkin təsəvvürlər yaratmaq, onların nitqini inkişaf etdirmək, elmi dilin qanunauyğunluqlarının tələbələrin gələcək ixtisas profiline uyğun materiallar əsasında öyrədilməsidir.



## **Keyfiyyətsiz dərslər**

**Universitetin “Monitoring, qiymətləndirmə və keyfiyyətin təminatı” şöbəsi dərslərə ciddi nəzarət edir. Dünya ədəbiyyatı kafedrasının dosenti Nərmin Həsənovanın dərsi tələblərdən kənara çıxdığına görə, həmin şöbənin təqdimatı əsasında kafedranın metodşura ilə birgə iclasında müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir. Bundan başqa, İngilis dili (humanitar) kafedrasının müəllimi Xəlilov Arif Yusif oğlunun Tarix fakültəsində keyfiyyətsiz dərsi həmin fakültənin metodşurası ilə birlikdə müzakirə olunmuş, müəllim töhmətlə cəzalandırılmışdır.**

# Yoxlamanın nəticələri

İl ərzində **14** (keçən il **29** nəfər) nəfər müəllim intizam tənbehi almışdır. Jurnallardakı qaralamalara görə **7** nəfər müəllim xəbərdarlıq, **1** nəfər töhmət, **1** nəfər dərs yükü alınmaqla xəbərdarlıq almışdır. Bundan başqa, imtahanlarda tələbələrin biliyini qeyri-obyektiv qiymətləndirdiklərinə görə **5** nəfər müəllimə isə xəbərdarlıq edilmişdir. İmtahan nəticələrinin qeyri-obyektiv qiymətləndirilməsi ilə bağlı Azərbaycan ədəbiyyatı tarixi və İngilis dili (təbiət) kafedralarında metodşura ilə birgə iclas keçirilmiş, müvafiq qərarlar çıxarılmışdır. Hər il dekabr və may aylarında şuranın üzvləri kafedralarda imtahan suallarının hazırlanmasına nəzarət edir, imtahan biletlərini suallarla tutuşdururlar. İmtahanlar ərəfəsində kafedralarının hazırladıqları biletlərdəki nöqsanlar müəyyən olunur və qabaqcadan aradan qaldırılır. Bir məsələni xüsusi qeyd etmək istəyirəm ki, son iki ildə biletlərdə təkrar sualların sayı nəzərdən qaçırılır. Hər hansı sual iki dəfə, istisna hallarda üç dəfə təkrar oluna bilər.






## ELMİ FƏALİYYƏT

Fakültənin əməkdaşlarının **7** monoqrafiyası (**1**-i Moskvada olmaqla), **5** kitabı, **7** dərsliyi, **13** dərs vəsaiti, respublikamızda və xaricdə müxtəlif nüfuzlu məcmuələrdə **400**-dən artıq məqaləsi (**A** kateqoriyalı məcmuələrdə **8** məqalə) çap olunmuşdur. Bir çox müəllimlər respublika və beynəlxalq səviyyəli konfrans və qurultaylarda maraqlı məruzələrlə çıxış etmişlər. Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Y.İsmayılova İstanbul Universitetində, həmin kafedranın dosenti L.Əliyeva isə Nəcməddin Ərbakan Universitetində müqavilə ilə tələbələrə mühazirələr oxumuş, Azərbaycan dilçiliyi kafedrasının professoru Z.Şahbazova, Türkologiya kafedrasının dosenti Q.Abdullayeva, Türkoloji araşdırmalar ETL-in kiçik elmi işçisi P.Eyvazov Polşada XIII Türk Dili Qurultayında iştirak etmişlər.

# DƏRSLİK, DƏRS VƏSAİTLƏRİ, METODİK İŞLƏR VƏ PROQRAMLAR

Tədris ili ərzində metodşura metodik işlərin müasir tələblərə uyğun hazırlanmasında müəllimlərə yaxından köməklik göstərir. Fakültədə ixtisaslaşma fənləri proqram və vəsaitlərlə tam təmin olunmuşdur. Bu il şurada **41** (keçən il 44) metodik iş müzakirə olunmuşdur. Bunlardan **3**-ü dərslik, **22**- si proqram, **15**-i dərs vəsaiti və **1**-i metodik vəsaitdir. Proqramlar da aşağıdakı nöqsanlar müəyyən olunmuşdur: 1) İzahat vərəqində zəruri məlumatların olmaması; 2) həcmnin böyüklüyü; 3) ədəbiyyat siyahısının çoxluğu; 4) ədəbiyyat siyahısında nəşriyyatın adının və ümumi səhifələrin göstərilməməsi; 5) orfoqrafik və üslubi səhvlər; 6) mövzuların adının və məzmununun konkret şəkildə verilməməsi (jurnalda 3-4 sətir də yerləşdirmək lazım gəlir); 7) ixtisas və fənlərin Dövlət Standartında və tədris planındakı kodlarının düzgün yazılmaması və s. Bu sahədə başlıca problem dərsliklərin hazırlanması və çapıdır. Bir çox fənlərdən dərsliklər köhnədir və ya yoxdur. Türkologiyaya giriş, Türk xalqları ədəbiyyatı, Azərbaycan dilinin tarixi, Əski Azərbaycan yazısı, Azərbaycan dilinin tədrisi metodikası, Ədəbiyyat nəzəriyyəsi, Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı, Dünya ədəbiyyatı, Azərbaycan dastanları, Azərbaycan dilindən praktikum, Rus dilindən praktikum, Nitq mədəniyyəti və üslubiyyatın əsasları, Dilçiliyə giriş və s. fənlərdən dərsliklər olmadığına görə tələbələr tədris prosesində çətinlik çəkirlər. Bu fənlərə aid yeni tələblərə uyğun dərsliklərin hazırlanmasına ehtiyac vardır.

# DİLÇİLİYƏ DAİR YENİ NƏŞRLƏR



# DİLÇİLİYƏ DAİR YENİ NƏŞRLƏR

Qızılgül Abdullayeva

XVII əsr  
Azərbaycan ədəbi dilinin  
fonetik və leksik norma  
demokratizmi

I hissə

ZEMFİRA ŞAHBAZOVA

ƏVƏZLİKLƏRİN  
LİNGVİSTİK TƏHLİLİ

Dərs vəsaiti




BAKI - 2018

Qızılgül Abdullayeva

XVII əsr  
Azərbaycan ədəbi dilinin  
qrammatik norma  
demokratizmi

II hissə

# ƏDƏBİYYATŞÜNASLIĞA AİD YENİ NƏŞRLƏR



MİR CƏLAL PAŞAYEV  
МИР ДЖАЛАЛ ПАШАЕВ



110  
1908-1978

BAKI 2018

Nizami Cəfərov

Ədəbiyyat  
söhbətləri



Вагиф Султанлы

Сон  
забвения

SEVİL HÜSEYNOVA

BƏDİİ NƏSRDƏ  
TARİXİ VƏ MÜASİR  
GERÇƏKLİK

## REYDLƏRİN KEÇİRİLMƏSİ

TMŞ və dekanlığın birgə komissiyası tez-tez reydlər keçirərək müəllim və tələbələrin davamiyyətini və tədris sənədlərini yoxlamışdır. Yoxlamaların nəticələri fakültənin Elmi Şurasında müzakirə olunmuşdur. Yoxlamalar zamanı sillabuslarda müəyyən olunan nöqsanlar: 1) tarixlərin yazılmaması; 2) məsləhət saatlarının düzgün müəyyənləşdirilməməsi; 3) elektron ünvanların qeyd olunmaması, 4) qısa icmalların ötəri yazılması; 5) oxu materialının və onların səhifələrinin yazılmaması; 6) həftələrin göstərilməməsi və s. Bir çox müəllimlərin tələbələrin davamiyyətini yoxlamaması müəyyənləşdirilmiş, sonuncu dəfə onlara şifahi xəbərdarlıq edilmişdir.

# Müvəffəqiyyət göstəriciləri

2017- 2018-ci təhsil ilinin yekunlarına görə, fakültənin ümumi müvəffəqiyyət göstəricisi **78%** , keyfiyyət isə **32%** (2016-17-ci tədris ilində müvəffəqiyyət 83,5%, keyfiyyət isə 38,5%) olmuşdur. İxtisaslar üzrə yaz semestrində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi 87% - 49%, Filologiya 71%- 33%, Fransız dili və ədəbiyyatı 53% - 11%, Rus dili və ədəbiyyatı 44%-5%, Rus dili və ədəbiyyatı müəllimliyi 35% - 4%, Alman dili və ədəbiyyatı 43%- 4% müvəffəqiyyət və keyfiyyət göstəriciləri ilə ili başa vurmuşlar. Göründüyü kimi, ən aşağı göstərici Rus dili və ədəbiyyatı, Rus dili və ədəbiyyatı müəllimliyi, Alman dili və ədəbiyyatı ixtisaslarındadır. Ayrı- ayrı fənlərin tədrisinə gəldikdə isə Azərbaycan dilindən praktikum (97%), İfadəli oxudan praktikum (99%), Azərbaycan dilinin tədrisi metodikası (97%), Azərbaycan mifologiyası (96%), Azərbaycan ədəbi dili tarixi (94%) fənlərinin keyfiyyət göstəriciləri yüksək olmuşdur. Alman danışığı dili (7%), Alman ədəbiyyatı-1 (Orta ərlər və intibah dövrü) (11%), Fəlsəfə (10%), İnformatika (11%), Rus ədəbiyyatı tarixi (12%) fənlərindən keyfiyyət göstəriciləri çox zəif olmuşdur. Bu, onu göstərir ki, qarşıdakı tədris ilində hər bir kafedra, eləcə də hər bir müəllim daha da ciddi çalışaraq təhsilin keyfiyyətini yüksəlməsinə nail olmalıdır.



# PEDAQOJİ TƏCRÜBƏLƏR

*Fakültədə bakalavr pilləsində VIII semestrə I-IV kurs tələbələri təcrübə keçirlər. Bu il təcrübələrə nəzarət gücləndirilmiş, təcrübə tələblərə uyğun şəkildə aparılmış, yeni qaydada sənədləşdirilmişdir. Müəllimlər və tələbələr nizam-intizama ciddi riayət etmiş, gündəlik işlər qabaqcadan hazırlanmış plan əsasında qurulmuşdur. Bundan başqa, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müəllimləri qrafik əsasında “Gənc istedadlar” liseyində dərslər prosesini izləmiş və müəllimlərə metodik tövsiyələr vermişlər.*

## **Yay məktəbi**

Bu il də akademik borcu olan 43 nəfər tələbə yay məktəbinə cəlb olunmuşdur. Dərslərə ciddi nəzarət olunmuş, semestr müvəffəqiyyətlə başa çatmışdır. İmtahanlarda 31 nəfər müvəffəq, 10 nəfər qeyri-müvəffəq qiymət almış, müvəffəqiyyət **75,60 %** olmuşdur.

# Sabah qrupları

Fakültəmizdə Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə Sabah qrupu da yaradılmışdır. İldən-ilə Sabah qruplarında dərslər aparən müəllimlərin sayı artır. Bu il həmin qrupun ilk məzunları da olmuşdur. Fakültəmizdə, jurnalistika və kitabxanaçılıq fakültələrində filoloji fənləri ingilis dilində tədris edən müəllimlərimizin sayı da artmaqdadır.



## **TƏDBİRLƏR**

**Hesabat dövründə fakültədə mühüm və maraqlı elmi tədbirlər keçirilmişdir. Ümummilli liderimiz H.Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə Filologiyanın aktual problemləri mövzusunda, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, B.Çobanzadənin 125 illiyi, M.C.Paşayevin 110 illiyi, S.Əlizadənin 80 illiyi münasibətilə və “M.P.Vaqif və müasirlik” mövzusunda elmi konfranslar keçirilmişdir. Hər il olduğu kimi bu il də Novruz bayramı təntənəli şəkildə qeyd olunmuşdur. Şifahi xalq ədəbiyyatı kafedrasının müəllimləri tərəfindən universitet miqyasında “Türk xalqlarında Novruz” adlı tədbir keçirilmişdir.**

# Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı



# Mir Cəlal Paşayevin 110 illiyinə həsr olunmuş Respublika elmi-praktik konfransı



# Mir Cəlal Paşayevlə bağlı üç kitabın təqdimatı

BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, AMEA-nın müxbir üzvü Təhsin Mütəllibovun elmi redaktorluğu ilə yenidən nəşr olunmuş **“XX əsr Azərbaycan ədəbiyyatı”** dərsliyinin, ADPU-nun professoru Təyyar Salamoğlunun **“Mir Cəlal nəsrinə və müasirlik”** və Azərbaycan Respublikasının Qırğızıstan Respublikasında fəvqəladə və səlahiyyətli səfiri Hidayət Orucovun Qırğızıstanda rus və qırğız dillərində çap edilmiş **“Mir Cəlal dünyasından sətirələr”** kitablarının təqdimatına həsr olunub.



# Görkəmli türkoloq Bəkir Çobanzadənin 125 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans



Azərbaycan Respublikasının Prezidenti yanında  
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası



“Sosial və İqtisadi İslahatlara Dəstək”  
İctimai Birliyi

SOSIAL VƏ İQTİSADI  
İSLAHATLARA DƏSTƏK  
İCTİMAİ BİRLİYİ



BƏKİR ÇOBANZADƏ – 125

«Azərbaycan dili: dünən və bu gün»  
mövzusunda  
Beynəlxalq elmi konfransın

MATERİALLARI



# Filologiya fakültəsində Xalq yazıçısı Anarın “Ustad dərsi”



# Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının təşəbbüsü ilə universitet səviyyəsində **Novruz** şənlikləri təşkil olunur



# BDU-nun Rus dilçiliyi kafedrası “Slavyan yazısı və mədəniyyəti günü”nü qeyd edib



# AXC-nin 100 illiyinə həsr olunmuş ədəbi- bədii gecə



# Azərbaycan dili və nitq mədəniyyəti kafedrası “AXC dövründə dil problemləri” mövzusunda tədbir keçirib



# Qazaxıstanın dilçi alimləri BDU-nun Filologiya fakültəsinin qonağı olub

Qazaxıstanın Pavlodar Dövlət Pedaqoji Universitetinin Rus dilçiliyi kafedrasının alimləri – professor Gülnarə Suyunova və dosent Olqa Andryuşenko BDU-nun Filologiya fakültəsinin qonağı olub. Görüşdə fakültə dekanı dosent Elçin Məmmədov, dekan müavini dosent Cavanşir Muradov, Türkologiya kafedrasının müdiri professor Rami Əskər, “Türkoloji araşdırmalar” ETL-in əməkdaşları iştirak edib.



# “Türkün qan yaddaşı: Çanaqqala və Qarabağ şəhidləri” adlı anım gecəsi

BDU-nun Filologiya fakültəsində Tələbə Elmi Birliyi və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə türk dünyası şəhidlərinin əziz xatirəsinə həsr olunmuş “Türkün qan yaddaşı: Çanaqqala və Qarabağ şəhidləri” adlı anım gecəsi keçirilib.



# Professor Samət Əlizadənin 80 illik yubileyi qeyd olunub





## FAKULTƏNİN BEYNƏLXALQ ƏLAQƏLƏRİ

Fakültənin beynəlxalq əlaqələri ildən-ilə genişlənir. Bu il **qazaxıstanlı** alimlər Filologiya fakültəsində ustad dərslər aparmış, **qazaxıstanlı** magistrlər türkologiya kafedrasında kursda olmuş, fakültənin tələbələri ilə görüş keçirmişlər. Əməkdaşlarımız və tələbələrımız Türkiyənin **Bilkənd və Qafqaz Universitetlərində** ezamiyyətdə olmuşlar. Universitet daxili tədbirlərdə fakültənin əməkdaşları fəal iştirak edirlər.



Bilk nd Universiteti il  Filologiya fak lt si arasında  məkdaşlıq daha da m hk ml nir. Professor Rasim  zy r k Filologiya fak lt sində yay m tk bi  c n T rkologiya kafedrasının m  llimlərinin iştirakı il  t l b lərd n imtahan g t r b. İmtahandan sonra t l b lərin g st ricil ri m zakir  olunub.



# BDU-nun gənc filoloqları Türkiyənin İ.Doğramacı adına Bilkənd Universitetində



# Əməkdaşlarımız beynəlxalq tədbirlərdə

Dosent **Lalə Əliyeva** Mövlana Mübadilə Proqramı çərçivəsində Türkiyə Cümhuriyyətinin Konya şəhərində yerləşən Nəcməddin Ərbakan Universitetində “Qədim dövr oğuz-səlcuq mədəniyyətində ortaq dəyərlər” mövzusunda mühazirələr oxuyub. Türkiyənin İstanbul şəhərində “Təhsildə və Sosial Elmlərdə Yeni Üfüqlər (İCES – 2018)” adlı I Beynəlxalq Kongresdə universitetimizi dosent **Sevinc Qocayeva** və dosent **Reyhan Həbibli** təmsil edib. Dos. əv. **Mehriban Əlizadə** Türkiyənin Balıqəsir vilayətində keçirilmiş “Türkküm – 2018 – Uluslararası Türk Kültürü və Mədəniyyəti konqresi”ndə iştirak edib.



# Professor Yeganə İsmayılova Türkiyənin İstanbul Universitetində mühazirələr oxuyub



# BDU-nun filoloqları Türkiyənin Qafqaz Universitetində təcrübə keçib

Türkiyə Respublikasının Qars şəhərində yerləşən Qafqaz Universiteti ilə Bakı Dövlət Universiteti arasında imzalanmış əməkdaşlıq protokolu çərçivəsində BDU-nun Filologiya fakültəsinin təmsilçiləri – Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanov, fakültənin magistrantları Pərvin Rəhimov və Səbinə Ağayarova, tələbələr Nigar Əliyeva, Günel Quliyeva və Səidə İsmayılova Qafqaz Universitetinin Fənn-ədəbiyyat fakültəsinin Çağdaş türk ləhcələri və ədəbiyyatları bölümündə bir həftəlik təcrübə keçib.



**BDU-nun dilçi alimləri Polşada XIII Uluslararası Böyük Türk Dili Qurultayında (BDU təmsilçiləri “Azərbaycan-Polşa əlaqələrinin möhkəmlənməsində xidmətlərinə görə” medalı və diplomu ilə təltif edilib)**



# ƏMƏKDAŞLARIN UĞURLARI

## Prof. Mətanət Abdullayeva “Humanist Pedaqogika Cəngavəri” fəxri adına layiq görülüb





Filologiya fakültəsində Tələbə Elmi Birliyinin 2018-ci ildə ilk iclası keçirilib. İclasda universitet üzrə TMSŞ-nin sədr müavini, Tədris departamentinin şöbə müdiri, **dosent Vaqif Qasimov**, fakültə dekanı, dosent Elçin Məmmədov, dekan müavini, professor Nizami Xəlilov, dosent Məhəmməd Məmmədov, gənc tədqiqatçılar və tələbələr iştirak edib.



# TƏLƏBƏLƏRİN ELMİ UĞURLARI

## Tələbələr Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransında



## **Problemlər və təkliflər:**

Auditoriya fondunun azlığı. Buna görə bəzi dərslər hüquq fakültəsinin auditoriyalarında keçirilir.

Texniki vasitələrin, xüsusilə ağıllı lövhənin olmaması. Bu səbəbdən də dərslərdə texniki vasitələrdən az istifadə olunur.

Müəllimlərin dərslərinin əvəz edilməsi ilə bağlı müəyyən qərarın hazırlanması. Çünki müəllimlər üzrlü və ya üzrsüz səbəbdən dərslərə gəlməyəndə laborant, magistr və müəllimlər əvəz edir və ya qruplar birləşdirilir. Bəzən əvəzedici müəllim dərsləri apara bilmir, keyfiyyətsiz dərslər meydana çıxır.

Dərslərin hazırlanması və çapı üçün stimulun yaradılması.

ՓԻՉՉՁԹԻՆԻԶԹ ԿՕՐԹ  
ԽՏՏԻԿԿՆՐ ԷՓԻՐԹՄ